

# AZƏRBAYCAN DİLİ

FƏNNİ ÜZRƏ ELEKTRON DƏRS VƏSAİTİ

# IV. Morfologiya

31. Felin təsriflənən və  
təsriflənməyən formaları

# Felin təsriflənən və təsriflənməyən formaları

Fellər şəxsə, kəmiyyətə və zamana görə dəyişə bilib- bilməməsi baxımından iki böyük qrupa bölünür:

## 1. Təsriflənən formalar

Şəxsə və kəmiyyətə görə dəyişə bilər.  
Bunlara felin şəkilləri deyilir.

1. Əmr şəkli
2. Xəbər şəkli
3. Arzu şəkli
4. Lazım şəkli
5. Vacib şəkli
6. Şərt şəkli

## 2. Təsriflənməyən formalar

Şəxsə, kəmiyyətə və zamana görə dəyişə bilmir.

1. Məsdər
2. Feli sifət
3. Feli bağlama

# IV. Morfolojiya

## 32. Felin zamanları



# Felin zamanları

Felin zamanları işin nə zaman və neçənci şəxs tərəfindən icra edildiyini və ya edilmədiyini bildirir.

## 1. Keçmiş zaman

### I. Şühudi keçmiş

Hərəkətin keçmişdə icra olunub- olunmadığını qətiyyətlə bildirir.

**-dı**<sup>4</sup>

Fel+ dı +şəxs şəkilçisi  
*aldım*  
*oxudum*

### II. Nəqli keçmiş

Keçmişdə icra edilmiş və ya edilməmiş hərəkət haqqında nəql yolu ilə məlumat verir.

**-miş**<sup>4</sup>

*almışdım, oxumuşdum*  
II və III şəxsdə **-ib**<sup>4</sup> şəkilçisi vasitəsilə də əmələ gələ bilər *sən*  
*gəlibsən*

# Felin zamanları

## 2. İndiki zaman

Hərəkətin söhbət gedən vaxt icra edildiyini bildirir.

**-ır<sup>4</sup> (y)**

Fel+ ır<sup>4</sup>+ şəxs şəkilçisi

*alıram*

*oxuyursan*

# Felin zamanları

## 3. Gələcək zaman

I. Qəti gələcək

II. Qeyri- qəti gələcək

İşin gələcəkdə icra ediləcəyini (və ya edilməyəcəyini) bildirir.

**-acaq<sup>4</sup> (y)**  
*alacağam*  
*oxuyacaqsan*

**-ar<sup>2</sup> (y)**  
*alaram*  
*oxuyarsan*

# IV. Morfolojiya

## 33. Felin şakilləri

## Felin şəkilləri

Felin şəkilləri danışan, yazan şəxsin görülən işə münasibətini bildirir. Danışan şəxsin münasibətinə görə işin icrası ola bilər və s.

	Adı	Tərifi	Şəkilçisi	Misallar
1	Əmr şəkli	Əmr, xahiş, məsləhət bildiren fel şəklinə əmr şəkli deyilir.	Xüsusi şəkilçisi yoxdur. Zamana görə dəyişmir. <b>Fel+şəxs şək.</b>	Mən al-ım Sən al O al-sın Biz al-aq Siz al-ın. Onlar al-sınlar.
2	Xəbər şəkli	İşin nə zaman və kim tərəfindən görüldüyünü bildiren fel şəklinə xəbər şəkli deyilir.	Xüsusi şəkilçisi yoxdur. <b>Fel+zaman şək.+şəxs şək.</b>	Mən al-ır-am. Mən al-dı-m. Mən al-acağ-am. Mən al-ar-am.
3	Vacib şəkli	İcra ediləcək işin zəruri olduğunu bildiren fel şəklinə felin vacib şəkli deyilir.	-malı, -məli <b>Məzmununda gələcək zaman anlayışı var.</b>	Yaz-malı-yam. Gəl-məli-sən. Oxu-malı-dır.



	<b>Adı</b>	<b>Tərifi</b>	<b>Şəkilçisi</b>	<b>Misallar</b>
1	Lazım şəkli	İcra ediləcək işin lazım olduğunu bildirən fel şəklinə felin lazım şəkli deyilir.	-ası, -əsi, -yası, -yəsi Gələcək zaman anlayışı var	Gəl-əsi-yəm Bax-ası-yam Ye-yəsi-yəm Bağla-yası-yam
2	Şərt şəkli	Hərəkətin icrasının müəyyən şərtlə bağlı olduğunu bildirən fel şəklinə felin şərt şəkli deyilir.	-sa, -sə, əgər Gələcək zaman anlayışı var.	Gəl-sə-m Əgər oxu-sa-n Danış-sa
3	Arzu şəkli	İşin gələcəkdə icrasının arzu edildiyini bildirən fel şəklinə arzu şəkli deyilir.	-a, -ə (y) fel+-a, -ə Zamana görə dəyişmir. Gərək, kaş	Gərək yaz-a Kaş bil-ə.